

Risqlərin idarə edilməsi

2025 - I rüb

atb

likvidlik gap

A. Aktivlər	Anı	1-7 gün	8-30 gün	1-3 ay	3-6 ay	6-9 ay	9-12 ay	1-2 il	2-5 il	5 ildən çox	Cəmi
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	26.471	-	-	-	-	-	-	-	-	-	26.471
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	71.989	-	-	-	-	-	-	-	-	206.051	278.040
3. "Nostro" hesabları	10.611	-	-	-	-	-	-	-	-	1.769	12.380
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədek olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	-	450.047	53.000	4.760	43.350	10.200	-	-	-	-	561.357
6. Əks REPO əməliyyatları üzrə	-	23.060	-	-	-	-	-	-	-	-	23.060
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-	2.943	473	3.435	4.246	12.871	23.471	51.803	83.132	-	182.375
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-	-	-	-	-	-	-	-	-	-	-
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	1.700	3.400	-	1.676	-	-	-	-	6.776
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
11. Müştərilərə verilən kreditlər	23	327	46.548	24.655	49.187	55.387	51.483	173.624	223.904	181.304	806.441
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	-	-	-	-	-	16.194	16.194
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	-	-	-	-	-	-	-	1.337	1.337
14. Qeyri-maddi aktivlər	-	-	-	-	-	-	-	-	-	6.238	6.238
15. Digər aktivlər	-	-	18.301	3.448	16.247	-	-	13.241	-	37	51.273
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	-	-	-	-	-	15.882	15.882
17. Cəmi aktivlər	109.093	476.377	120.022	39.699	113.030	80.134	74.954	238.668	307.035	397.047	1.956.059

likvidlik gap

B. Öhdəliklər və kapital	Ani	1-7 gün	8-30 gün	1-3 ay	3-6 ay	6-9 ay	9-12 ay	1-2 il	2-5 il	5 ildən çox	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	971.762	39.100	3.323	18.047	8.353	59.501	37.640	13.153	231.352	-	1.382.231
2. AMB-nın kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
3. "Loro" hesabları (bankların müxbir hesabları)	190.115	-	-	-	-	-	-	-	-	-	190.115
4. REPO əməliyyatları üzrə	-	3.000	-	-	-	-	-	-	-	-	3.000
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	-	10.710	-	2.208	1.850	1.108	860	-	-	-	16.736
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	-	-	-	-	-	-	50	186	2.817	195.285	198.337
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
10. Bələdiyyələrin kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	-	-	-	-	-	-	-	-	-	-	-
13. Digər passivlər	-	-	1.885	45.507	-	-	7.529	-	-	-	54.921
14. Kapital	-	-	-	-	-	-	-	-	-	110.719	110.719
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	1.161.877	52.810	5.208	65.763	10.203	60.609	46.079	13.339	234.169	306.004	1.956.059

Likvidlik "Qəp"i	(1.052.784)	423.567	114.814	(26.064)	102.827	19.525	28.875	225.329	72.867	91.044
------------------	-------------	---------	---------	----------	---------	--------	--------	---------	--------	--------

valyuta riski

	min manatla				
Maliyyə aktivləri və öhdəliklər	CƏMI	MANAT	USD	EURO	Digər
Aktivlər	1.956.059	907.574	949.951	34.045	64.489
Nağd və nağd pul ekvivalentləri	26.471	19.351	5.686	1.225	209
"Nostro" hesablar	12.380	32	7.485	2.358	2.505
AMB-na olan tələblər	278.040	58.756	191.883	27.400	-
Bankın depozitləri	561.357	92.000	404.609	2.973	61.774
Qiymətli kağızlar	182.375	67.217	115.158	-	-
Müştərilərə verilmiş kreditlər və lizinlər	806.441	596.120	210.232	89	-
Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər	6.776	-	6.776	-	-
Törəmə maliyyə alətləri	-	-	-	-	-
Qısa müddətli maliyyə alətləri	23.060	23.060	-	-	-
İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	1.337	312	1.025		
Digər aktivlər	57.511	50.172	7.339	-	-
Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)	16.194	16.194	-	-	-
(çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	15.882	15.639	243	-	-
Öhdəliklər	1.845.340	805.897	941.889	34.021	63.532
Mərkəzi Bank və dövlət təşkilatlarının banka qarşı tələbləri	-	-	-	-	-
Kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər	408.362	211.364	146.543	15.400	35.054
Müştərilərin depozitləri	1.382.057	565.554	788.791	16.868	10.844
a) tələbli depozitlər	971.589	393.580	550.296	16.868	10.844
b) müddətli depozitlər	410.469	171.974	238.495	-	-
Subordinasiya öhdəlikləri	-	-	-	-	-
Borc qiymətli kağızlar	-	-	-	-	-
Digər öhdəliklər	54.921	28.979	6.554	1.753	17.635
Balans kapital	110.719	110.719	-	-	-
Açıq valyuta mövqeyi əmsali	%-lə ifadə				
Sərbəst dönerli valyuta üzrə məcmu AVM	9,7				
Qapalı valyuta üzrə məcmu AVM	0,2				

faiz riskinə həssaslıq təsnifatı

Aktivlər	
0-3 ay	614.372
3-6 ay	96.783
6-12 ay	155.088
12-24 ay	225.427
24-36 ay	189.613
36 aydan çox	278.689

Passivlər	
0-3 ay	938.592
3-6 ay	10.203
6-12 ay	99.159
12-24 ay	13.339
24-36 ay	20.558
36 aydan çox	408.896

GAP	
0-3 ay	(324.220)
3-6 ay	86.580
6-12 ay	55.928
12-24 ay	212.088
24-36 ay	169.055
36 aydan çox	(130.207)

Cumulative GAP	
0-3 ay	(324.220)
3-6 ay	(237.640)
6-12 ay	(181.711)
12-24 ay	30.377
24-36 ay	199.432
36 aydan çox	69.226

kredit portfelinin keyfiyyəti

min manatla

Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Əsas məbləğ üzrə borc													
		Cari	Vaxtı keçmiş günlər												
			1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün	331-365 (366) gün	1 il və artıq
Kredit portfel, o cümlədən	806.441	758.381	28.023	5.092	2.076	993	1.040	700	750	640	1.092	592	689	619	5.754
Biznes	304.712	291.932	8.919	1.381	525	-	-	26	18	-	484	-	-	-	1.426
İstehlak	301.216	269.554	16.200	3.254	1.551	993	1.040	673	659	640	608	592	689	619	4.144
Daşınmaz Əmlak	200.513	196.894	2.904	457	-	-	-	-	73	-	-	-	-	-	184
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-

kreditlərin təminatı üzrə bölgüsü

min manatla

Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Təminatsız	Nağd vəsaitlə təmin olunan	Qızıl təminatlı	Daşınmaz əmlakla təmin olunan	Daşınar əmlakla təmin olunan	Digər təminatla təmin olunan	Qarantiyalarla təmin olunan	Törəmə maliyyə alətləri ilə təmin olunan
Kredit portfel, o cümlədən	806.441	298.624	255.929	131	244.717	450	6.592	-	-
Biznes	304.712	10.485	243.703	131	43.461	450	6.482	-	-
İstehlak	301.216	288.138	12.225	-	743	-	109	-	-
Daşınmaz Əmlak	200.513	-	-	-	200.513	-	-	-	-
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-

kreditlərin təsnifləşdirilməsi

min manatla

	Məbləğ	Cəmi kredit portfelində xüsusi çəkisi	Yaradılmış adi ehtiyat	Yaradılmış adi ehtiyatın kredit portfelində payı (faizlə)	Yaradılmış məqsədli ehtiyat	Yaradılmış məqsədli ehtiyatın kredit portfelində payı (faizlə)
1. Cəmi kredit portfeli, o cümlədən	806.441		5.481	0,68%	13.457	1,67%
1.1. Standart kreditlər	512.971	63,6%	5.481	0,68%		
Qənaətbəxş kreditlər	503.234	62,4%	5.101	0,63%		
Nəzarət altında olan kreditlər	9.737	1,2%	380	0,05%		
Əlavə risklərə məruz aktivlər	-	0,0%	-	0,00%		
1.2. Qeyri-standart kreditlər	19.614	2,4%			13.457	1,67%
Qeyri-qənaətbəxş	7.258	0,9%			1.720	0,21%
Təhlükəli	1.012	0,1%			506	0,06%
Ümidsiz	11.344	1,4%			11.231	1,39%
1.3. Ehtiyat yaradılmayan kreditlər	273.856	34,0%				

hedcinq alətləri

xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlər (hedcinq alətləri)

İstifadə olunan hedc alətləri (svop)	13.600
Hər bir alətin hansı valyutalar arasında aparıldığına dair məlumat	AZN/USD

Hedcinq alətləri:

ATB bank xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə SVOP, FORVARD alətlərindən istifadə edir.

SVOP – eyni məbləğlə iki qarşılıqlı konversiya əməliyyatlarından ibarət bank sövdələşməsidir. Bank müştəridən müəyyən valyutayı (onu digərinə konversiya edir) alır, razılaşdırılmış müddətdən sonra onu müştəriyə ilkin valyutada geri qaytarır.

iri kredit tələblərinin məbləği və məcmu kapitala nisbəti

İri kredit tələblərinin məbləği*	İri kredit tələbinin Məcmu kapitala nisbəti (%-lə)
304.669	294%
* "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"ına əsasən iri kredit tələbi bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən çox olan kredit tələbidir.	

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

min manatla			
Aktivlərin maddələri	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	0	0	26.471
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	0	0	278.040
3. "Nostro" hesabları	0	0	12.380
a) Rezident banklara	0	0	4.648
b) Qeyri-rezident banklara	0	0	7.732
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	0	0	0
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	561.357	0	0
a) Rezident maliyyə institutlarına	95.740	0	0
a1) müddəti çatmamış depozitlər	95.740	0	0
a2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
b) Qeyri-rezident maliyyə institutlarına	465.617	0	0
b1) müddəti çatmamış depozitlər	465.617	0	0
b2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
6. Əks REPO əməliyyatları üzrə	23.060	0	0
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	182.375	0	0
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	0	0	0
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	6.776	0	0
a) cari kreditlər	6.776	0	0
a1) Rezident banklara	0	0	0
a2) Qeyri-rezident banklara	6.776	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1) Rezident banklara	0	0	0
b2) Qeyri-rezident banklara	0	0	0

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

min manatla			
Aktivlərin maddələri	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	0	0	0
a) cari kreditlər	0	0	0
a1) Rezident	0	0	0
a2) Qeyri-rezident	0	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1) Rezident	0	0	0
b2) Qeyri-rezident	0	0	0
11. Müştərilərə verilən kreditlər	786.404	0	0
a) cari kreditlər	786.404	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	0	0	0
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	0	0	0
14. Qeyri-maddi aktivlər	0	0	0
15. Digər aktivlər	0	0	51.273
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	0	0	0
17. Cəmi aktivlər	1.559.972	0	368.164

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

Öhdəliklərin maddələri	min manatla		
	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla, cəmi	1.199.385	0	182.846
a) fiziki şəxslərin tələbli depozitlər	46.577	0	72.477
b) hüquqi şəxslərin tələbli depozitləri (bütün cari (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) və çek hesabları daxil olmaqla)	742.339	0	110.370
c) qaytarılma vaxtı bitməmiş fiziki şəxslərin müddətli depozitlər	84.729	0	0
d) qaytarılma vaxtı bitməmiş hüquqi şəxslərin müddətli depozitlər	325.740	0	0
e) qaytarılma müddəti bitmiş fiziki şəxslərin müddətli depozitlər	0	0	0
f) qaytarılma müddəti bitmiş hüquqi şəxslərin müddətli depozitlər	0	0	0
2. AMB-nin kreditləri	0	0	0
3. "Loro" hesabları (bankların müxbir hesabları)	73.289	0	116.827
a) Rezident bankların	73.289	0	16.398
b) Qeyri-rezident bankların	0	0	100.429
4. REPO əməliyyatları üzrə	3.000	0	0
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	0	0	0
6. Bankların və digər maliyyə institutların depozitləri	16.736	0	0
a) Rezident maliyyə institutları	15.886	0	0
b) Qeyri-rezident maliyyə institutları	850	0	0
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	0	0	0
a) Rezident banklar	0	0	0
b) Qeyri-rezident banklar	0	0	0
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	198.337	0	0
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	0	0	0
10. Bələdiyyələrin kreditləri və depozitləri	0	0	0
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	0	0	0
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	0	0	0
13. Digər passivlər	0	0	0
14. Kapital	0	0	0
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	1.490.746	0	299.673